

Tolerant kənd

İvanovkada malakanlar, azərbaycanlılar və ləzgilər bir ailə kimi yaşayırlar

Onlar lap başlanğıcda inanclarına görə tə-qib-təzyiq, Rusiyadakı əzəli yurdlarından sürgün, sonra tez-tez köçmək-köçürülmək, normal hayat şəraitli məkan axtarışları məcburiyyəti ilə üz-ləşdiklərindən ötən əsrin 90-ci illərinin çətinliklərini də tale-yin qisməti, ilahi yazı kimi qəbul etmişdilər.

"Qırmızı imperiya"nın süqutu və Azərbaycanın müstəqillik yoluna qədəm qoyması İsləmli rayonundakı İvanovka kəndinin, onun sakinlərinin və kolxo-zun tarixində göznlənməz dö-nüş nöqtəsinə çevrildi. Çox na-rahat, mürəkkəb dövr idi. Belə bir vəziyyətdə yenidən deportasiya olunduqları ölkəyə qayıtməq qərarına gəldilər. Yaşayış, əkin-biçin, heyvandarlıq üçün münasib yer axtarışına çıxdılar, şimaldaqı qonşumuza elçilər göndərildi. Rostov vilayətində, Krasnodar diyarında, Stavropol-da yer tapılmadı, Tambov, Voronej və Saratovda şərtlər mü-nasib deyildi və nəhayət, Belqorod vilayəti barədə düşünməyə başladılar. Elə bu zaman hakimiyyətdəkələrin səriştəsizliyin-dən bezən xalq ayağa qalxaraq dünyaşöhrəti siyasətçi, dövlət xadimi Heydər Əliyevdən kö-mək istədi, Ulu Öndəri Naxçı-vandan Bakıya dəvət etdi. De-məli, Azərbaycan parçalanma-yacaq, xaosa son qoyulacaq, in-sanların sosial rifahi düzələcək-di. Təbii ki, malakanlar da 150 ildən çox siğındıqları mehriban,



qonaqpərvər, tolerant mühitdən didərgin düşməyəcəkdilər. Be-ləcə, İvanovka adlı canlı sivil-i-zasiya tarixən multikultural də-yerlərə böyük önəm verən Azərbaycanda qaldı.

Onların regionala gəlişi isə 1832-ci ilə təsadüf edir. Tarixi mənbələrdə qeyd olunur ki, malakanlar pravoslav kilsəsinə qarşı çıxdıqları üçün 26 kişi və 30 qadından ibarət dəstə halında Cənubi Qafqaza köçürülüblər. Ölkəmizdə malakanlar Bakı, Sumqayıt, Quba, Gədəbəy, Masallı, Şamaxı və İsləmilli-da yaşıyırlar. Həmin rayonlarda-ki İvanovka, Saratovka, Slavyanka, Kalinovka malakan kəndləridir.

İsləmli malakanları əvvəl Qəbələ tərəfdəki "Topçu" kəndində "Ax-ox" çayı sahi-lində yaşıyırlarmış. Amma Rusyanın şaxtalı iqlimindən sonra rütubətli mühite uyğun-laşa bilmədiklərindən 1847-ci ildə bir qədər yüksək, rütubət-in olmadığı, qışın soyuq keç-diyi yerə köçməyi qərara alır-

lar və nəhayət, indi yaşıdlıqla-rı məntəqə salınır.

İvanovka Acınohur silsilə-sində, dəniz səviyyəsindən 500-800 metr yüksəklidə Göycay və Dəvəbatan çayları arasındaki vadidə yerləşir. İsləmlli rayon mərkəzindən 14 kilometrlikdəki kəndin ərazisi 8 min hektardan çoxdur. Əhali özünün bütün adət-ənənələrini, folklorunu və məişətini qoruyub saxlayıb. Kəndin adına gəldikdə, bu, malakanların Azərbaycana köçürülməsi kampaniyasına başılıq etmiş Qriqori Nikiforoviç İvanova-la bağlıdır. Qədimdə isə bu ərazi Heftəran adlanıb.

1936-cı ildə İvanovkada kolxo-z yaradılıb. Kəndin yüksəliş dövrü 1953-cü ilin oktyabrında kolxoza sədr seçilən 27 yaşlı Nikolay Vasiljeviç Nikitinən başlayır. O, təsərrüfatı əm qabaqcıl mövqelərə çıxarıb varlı kolxoza əvvərib. Nikolay Nikitin 1994-cü ildə dünyasını dəyişib, kolxoz isə bu günəcən yaşayır və onun adını daşıyır.

Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dəfolurlə həmin kəndə səfər etmiş, kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinle görüşmüş, orada yaşıyan malakanların arzularına, problemlərinə diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da malakanlara münasibət dəyişməmişdir. Hətta bütün Azərbaycanda kolxozlar ləğv olunsa da, kənd camaatının istəyini nəzərə alan Heydər Əliyev İvanovkada kolxozon saxlanılması ilə bağlı göstəriş vermişdir.

Prezident İlham Əliyev də İvanovka kəndində olmuş və malakanların problemləri ilə məraqlanmışdır. 2004-cü ilin yayında - İmperator I Aleksandrın xris-tian malakanlara etiqad azadlığı verilməsi haqqında fərmanım 200 illiyi bayram edilərkən Prezident İlham Əliyev respublikanın malakan kəndlərinin bir qrup ağsaqqalı ilə görüşmüştür. Dövlətimizin başçısı ağır günlərdə respublikanı tərk etmədiklərinə görə onlara təşəkkürünü bildirmiştir. Onu da qeyd edək ki, erməni işgalçılara qarşı döyüşən Vətən övladları arasında ivanovkalıları da olmuşlar. Çünkü malakanlar XVIII əsrin birinci rübündə Azərbaycana gələndə necə isti münasibət, duz-çörək və qayğı ilə qarşılanmışdırlarsa, həmin mehribanlıq, qonaqpərvərlik azalmamış, əksinə, artmışdır. Bu gün isə İvanovka əsl tolerant kənddir. İndi burada malakanlarla yanaşı, ləzgilər və azərbaycanlılar da bir ailə kimi yaşayırlar.

Qurban MƏMMƏDOV